

Natəvanın ən böyük əsərinin adı Şuşadır

Qarabağ hökmdarının sonuncu varisi Şuşa üçün faydalı, saysız-hesabsız xeyriyyə işləri görüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin mayında Şuşanı Azərbaycanın Mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamın ar- dınca, digər məntiqi sərəncamlar da özünü çox gözlətmədi. İlham Əliyevin növbəti sərəncamı 2022-ci ilin "Şuşa ili" elan edilməsiyle bağlı oldu.

Bu günlərdə isə cənab Prezident Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncamların hansı əsaslarla söy- kəndiyi bellidir. Şuşanın təməlinin qoyulmasının 270 illiyi tamam olur. Şuşanın mədəniyyətimizin beşiyi olması da eləvə sübuta ehtiyac duyulmayan həqiqətdir. Xurşidbanu Natəvan da Şuşanın ismət rəmziidir. Şuşa həm də Xan qızının şə- heridir.

Xatırladaq ki, Prezidentin imzaladığı sərəncamda Xurşidbanu Natəvanın ana- dan olmasının 190 illiyinə hazırlıq işləri barədə konkret tapşırıqlar qeyd edilib. Sərəncamda bildirilir ki, "Qarabağ xanlığı- nin sonuncu varisi Xan qızı Natəvan mən- bəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümu- nəsinə çevrilən xeyriyyəcilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırılmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, hu- manist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbay- can ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındanandır. İncəsenetin ayrı- ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədəqətlə yazıb yaradıb, mənəvi saflığa çağırın və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irlə qoyub gedib. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyanlarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Xurşidbanu Natəvanın yaradıcılığı həmisi-



diqqət mərkəzində saxlanılıb, xatiressinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən 1960-ci ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistən silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı iş- گal edərək buradakı tarixi-memarlıq və mə- dəniyyət abidələrini vandalcasına dağıdırkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şəhərənə Azərbaycan Ordusu tərəfindən azad olunduandan sonra ezelə məkanına qaytarılıb. Bu gün Natəvanın Şuşada yenidən uca- lan və möhtəşəm Zəferimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xal- qımızın milli-mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürü- dür". Sərəncama əsasən, Mədəniyyət Na- zirlüyü, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzəre almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı ha- zırlayıb həyata keçirəcək, Nazirlər Kabinetinə

bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məlum sərəncamla bağlı fikirlərini "Şərq"la bölüşən qələm ustası, "Ul- duz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs yubileylərin üst-üstə düşməsinin qanuna uyğun olduğunu dedi:

- Cənab Prezidentin Xurşidbanu Na- təvanın 190 illik yubileyinin keçirilmə- siyle bağlı sərəncam imzalamasının "Şuşa ili" ilə eyni vaxta düşməsi təsa- düfü sayılmaz. Bu, tamamilə təbii və qanuna uyğundur. Çünkü Şuşa deyilən- də ağacların ilk isimlərden biri de məhz Xan qızı Natəvandır, Natəvanın qəzəliyyəti, poeziyası və onun Qara- bağ üçün, Şuşa üçün gördüyü işlərdir. Xurşidbanu Natəvan ən yaxşı lirik şair- lərdən hesab edilir. 2 dildə yazış - Azərbaycan türkçəsi və fars dilində. Onun poeziyası Azərbaycan ədəbiyya- tinin "Qızıl Fondu"na daxildir. Amma bir məsələ var. Natəvanın bədii yaradıcılı- گindən savayı başqa bir əsəri də var. Bu əsərin adı Şuşadır! Qarabağ hökmdarının sonuncu varisi Şuşa üçün çox böyük, la- zımlı, faydalı, Qarabağ əhalisinin həyatını yaxşılaşdıracaq, yaşıyışını yüngülləşdirəcək saysız-hesabsız xeyriyyə işləri görüb. Gördüyü işlər də Natəvanın əsərləridir. Bu da bir yaradıcılıqdır. Ona görə də Şuşa adıyla Natəvanın adının yanaşı çəkilməsi təsadüf sayılmaz. Şuşa ilə Natəvan arasında ruhanı bir bağlılıq olub tarixən. Mən be- le hesab edirəm ki, Xan qızı dünyaya gələndən bu ikili arasında ruhi bağlılıq ya- ranıb. İndi bu ruhani bağlılıq həm də rəsmi bağlılığına çevrilir - rəsmiləşir. Bir yandan Şuşanın 270 illiyidir, bir yandan Natəvanın 190 illiyi. 2 yubileyin üst-üstə düşməsi çox gözəldir, möhtəşəmdir. Qarabağ, bütün Azərbaycan 2 bayramı birlikdə qeyd edir. Şuşaya Natəvanlı günlər, Natəvana da Şuş- şalı "ömür" arzulayıram.

Məlahət Rzayeva